

...Pəncərə öniündə dayanmışam. Elə bilməyin ki, qədim və zəman-zaman təkrarlanan bir bayatını xatırlatmaq istəyirəm. Xeyir. Sadəcə, dünyanın bir pəncərə olduğunu və hər kəsin də bu pəncərədən baxıb getdiyini bili-bilə mən yənə pəncərə öniündə dayanmağa üstünlük verdim... Bunun nədən qaynaqlandığını, niyə məhz bu seçimi etdiyimi ilk anda fəhm edə bilmədim. Elə bil özüm özümdən sixildim. Amma sonra baxdığını pəncərə sanki mənə dayaq oldu, əlimdən tutdu. Bunun da səbəbi var. Səbəbi də ömrün 43 anıdır...

Bir məşhur film var. Yəqin onu xatırlayırsınız: "Baharın on yeddi ani!". Mən onunla bərabər bu həyatın on yeddi anın təqribən üç dəfəsi həcmində anlar yaşamışam. Və bu anlar məhz pəncərə önündə dayanğıım həmin o məqamda gözümüzün

bir az da yaxın münasibeti-  
miz yarandı.

Daha bir an. Artıq onu söz adamları da, mədəniyyət-ictimaiyyət alemləri də tanırı... böyük bir qəzətin şöbə müdürüdi... öz ətrafi, öz əslubu, necə deyərlər, öz dəst-xətti, öz yolu var. Pəncərəsindən baxdığını "Azerbaycan" nəşriyyatının eksər işçiləri,



Yedinci an. Artıq yenidən Bakıya köçmüşəm. Necə deyərlər, redaksiyada kollektivin içərisindəyəm... İndi daha çox təmasımız olur. Tez-tez birlikdə döyük bölgəsinə, eləcə də müxtalif rayonlara səfərlər edirik... yol-yoldaşlığımız zamanı onu daha yaxından tanıyıram. Mənim üçün sırlı olan, maraqlı olan neçə-neçə məqamlar ortaya çıxır. Bəzən anlaya bilmədiyim, tərəddüd içərisində qaldığım vaxtlar da olur. Çünkü o, dəvət olunduğu məclislərin hamısında öncə məni təqdim edir, mənim yazıpozumdan danışır.

Sekkizinci an. Men ömrümün 43 anının hər birini yazmaq isteyirəm. Cünki onların hər biri mənim üçün

# ÖMÜRÜN QIRX İÇ ANI

önündə canlanmağa başladı. Çok qəribədi. Görünür, insan yaşlaşdıq-ca o, təkcə kövrəlmir, həm də xatirə-lərə daha çox meyil edir. Bu da sə-bəbsiz deyil. Axi, torpaq insanı çə-kir... İnsan torpağına daha çox yaxın-laşır. Deyilənlərə görə, torpaqdan yaranmışaq. Elə bu da bir səbəbdii. Yarandığımıza qayıdış... İstəsək də, istəməsək də, bu, danılmaz və əbə-di bir gərçəklilikdi...

Bax, pəncərəyə dirsəklənib bax-  
dığım həmin o məqamda mən öm-  
rün 43 anının birinci hissəsini xatırla-  
yıram. 1980-ci il idi. Ordudan qayı-  
dib dövlət universitetinə daxil ol-  
muşdum. Bir az ordu havası, bir az  
yazı-pozu havası... və beləcə, hə-  
min ilin təqribən sentyabr ayının bir  
istirahət günü qala divarının yanın-  
dakı çayxanada onu gördüm. Öz  
dostları ilə çılğın, əl-qolla danışan,  
saçları da az qala ciyinlərinə düşən  
bu ortaböylü oğlan əvvəllər adını  
eşitdiyim bugünkü 70 yaşlı yaziçi,  
millət vəkili Agil Abbas idi.

Belçe, dostlarının çevrəsində tanadığım adamların sırasında onunla ilk ünsiyyətim yarandı. Sonra ömrün ikinci anı başladı.

Bir "Sovet kəndi" qəzeti var idi. Redaksiya təkcə şeirlərimi çap etmirdi, həm də söz-sənət adamları barəsində yazılar yazmaq barədə mənə tapşırıqlar da verirdi. Məhz "Sovet kəndi" qəzetində həmin o qala divarının dibində tanıdığım, salamlasılıb hal-xos etdiyim oğlanla

özü də təkcə jurnalistlər yox, eləcə də çap sexində çalışanlar da onu tən iyirdilar. Hətta nəşriyyatın birinci mərtəbəsindəki böyük yeməkxana və burada çalışıyan yaşlı kassir xanım da onun gəlininə sevinirdi. Burada hər kəs özü-özünə xidmət edirdi. Əlimizdə sini götürdüyümüz yeməklərlə kassaya yaxınlaşanda o bizdən önde dayanıbsa, mütləq arxaya cönüb özündən sonra növbə gözləyən dostların, tanışların da yeməyinin pulunu ödəyirdi. Özünəməxsus şəkildə kassir xanıma:

- Hamısı mənləkdi! - deyirdi.  
Dördüncü an. Artıq Qarabağ göylərini qara buludlar alır... Ölkdə mi-tinq havası hökm sürür... meydana aşıb-daşır... hər kəs öz bildiyi, öz bacardığı, özünün gücü çatlığı bishəkildə nəyinsə qulpundan tutmağa, nə isə etməyə çalışır. İndi mən hərb-i müxbir kimi Qarabağdayam. Ordudan təxris olunandan sonra yaxınlaşdırığım bir memur gözlərimin içində baxa-baxa dedi:

- Səni orduya mən göndərməmisi  
şəm ki, indi gəlib məndən iş istə-  
virsən...

Hə, bu da besinci an...

...Ölkə müstəqillik qazanıb. Doğuluğum kənd işgal olunub, özü də gözlerimin qarşısında vəndırılıb.

Artıq üçüncü dəfə qaçqınılığın ne olduğunu yaşamağa başlayanda üzüntümüz "Azerbaycan" nəşriyyatına. Dəhlizdə qarşılaşdıq. Yenə həminkən mehribanlılığı ilə göründü. İlk kəlma-

sindən "vəziyyətdən xəbərdaram!" deyib qolumdan tutdu:

- Birlikdə işləvərik!

Elə bil içimdə ümid qıgilcımı alışdı... İnanın ki, o ana qədər, o qarşılıqlaşmaya qədər belə bir təklif, belə bir münasibət gözləməmişdim, heç bir ağılımdan da keçirməmişdim. İndiki məşhurların sözü olmasın, sanki şoq ka düşmüştüm. Qolumun sixildiğimi hiss edəndə özüme gəldim və onu dediyinin nə qədər həqiqət olduğunu nu dəqiqləşdirmək üçün gözlerinini içiñə baxdım. Axi zamanının ən populyar bir qəzetiñin redaktorunun illiq qarşılışında, dərdin içində girində olduğun bir vaxtda təqdimatsız, tapşırıqsız, hətta "şirinliksiz" səni öz kollektivinə dəvət etməsi mənim üçün möcüzə sayılacaq bir gerçəkliliyi idı. Sığındıqları uşaq bağçasında məni gözleyen ailəm üçün bundan sonra böyük hədiyyə, bundan şad xəbər ola bilməzdii. Bunları mənə, ailəmə o verdi.

Altıncı an. Bir yerde işləyirik. Böl  
gə müxbiriyəm. Qarabağdan, mühə  
ribədən, qaćqınlardan, bir sözlə  
özümdən yazıram, öz həyatimdən  
vazıram.

İndi mən onu təkcə redaktor, jurnalist kimi yox, həm də qayğıkes dəst, böyük qardaş kimi tanımağa başladım. Çünkü etdiyimiz söhbətdə o, hər dəfə mənim necə yaşadığımı necə dolandığımı böyük bir qayğı ilə izləyir, "Çətinliyin olanda çəkinməde, özüm sənə kömək edəcəm", deyirdi.

ezizdi, maraqlıdı ve həm də onların hər birinin içərisində təkrar yaşa- maq istədiyim və istəmədiyim mə- qamlar var. Amma etiraf edim ki, yaddaşımı yazılmış, ömrümə hop- muş bu anlar məni şərəfləndirir. O anların sayesində mən də kifayət qədər cəmiyyətdə görünmək imka- nını haqq etmişəm. Onun millət və- kili seçilməsi... seçki prosesinin özü, bu proseslər zamanı baş verən ha- disələr... ömrümün həmin o anların- dandı. Və mən bu anlar üçün öncə Allahıma, sonra da ona minnətda- ram. Elə bu yazını da həmin o min- nətdarlığın kiçik bir ifadəsi kimi yazı- ram. Yazırəm ki, o, özünün 70 ya- şında mənə ayırdığı 43 an üçün tə- əssüfənlənməsin... bugünkü yubilyarı- mız bilsin ki, həmin səmimiyyətlə, həmin inamla qarşıda məni gözle- vən anların volundavam.

Bəli, oxucu fikirləşər ki, görəsən yerdə qalan anları niyə kağıza köçürmədim. Çünkü bir dəfə özünə demişəm, daha doğrusu, söhbət zamanı bildirmişəm ki, Allah ömür verse, təqəüdə çıxa bilsəm, onun barəsində ürəyimdə, yaddaşimdə olanların hamisini "Xatırələrim" adı altında yazacam. Həmin "Xatırələr"imdə onun bütün yaradıcılığından, yəni gözümüzün önünde dünyaya gələn kitablarından, xüsusilə "Cədirdə Üzeyir Hacıbəyov doğula bilməz" və "Dolu"dan, etdiyi savablardan, şahidi olduğum maraqlı məqamlardan

Dokument MDRDOČLU